







*Şirkətimizin əsas məqsədi hər zaman
sizin etibarlı seçiminiz olmaqdır!*



ŞİRKƏTİMİZ HAQQINDA

“KONDI” MMC müasir isitmə, soyutma və havalandırma, yanğınsöndürmə, sanitariya texniki sistemlərinin satışı, quraşdırılması və servisi sahəsində fəaliyyət göstərir. Təsis olduğu gündən etibarən qısa müddət ərzində özünə bu sferada etibarlı tərəfdaşlar qazanmış və əməkdaşlıq etdiyi müştərilərinin etibarlı dostuna çevrilmişdir. Çünki şirkətimizin əsas məqsədi hər zaman sizin etibarlı seçiminiz olmaq, müştəri məmnnuniyyəti və müştərilərimizin gözləntilərini vəd etdiyimiz kimi vaxtılı-vaxtında icra edib hər iki tərəfə həm mənəvi, həm də maddi qazanc təmin etməkdir.

HVAC – havalandırma, isitmə, soyutma sistemindən ibarət olan bir sistemdir. İnzibati binalar, istehsalat müəssisələri, zavod və fabriklər, xəstəxana, alış-veriş mərkəzi və s. sahələrdə geniş tətbiq edilən bir sistemdir. Bina strukturundan asılı olaraq, HVAC üçün istehlak olunan enerjiyə maksimum qənaət üçün bu sistemlərin optimallaşdırılması enerji səmərəliliyi baxımından çox vacibdir.

Günün tələbatlarını nəzərə alaraq **“KONDI”** şirkətinin dəyərli müştərilərinə təklifləri:

- HVAC sistemlərinin layihələndirilməsi
- HVAC sistemlərinin satışı, quraşdırılması və servisi
- Yanğınsöndürmə sistemlərinin satışı, quraşdırılması və servisi
- Sanitar-texniki sistemlərin satışı, quraşdırılması və servisi



LİSENZIYA

Qeydiyyat nömrəsi EL-385/2021 "15" SENTYABR 2021 il

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
(lisenziya verən orqanın adı)

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155
(lisenziya verən orqanın ünvanı)

Tikintisinə icazə tələb olunan bina və qurğuların
(lisenziya verilən fəaliyyət növü)

tikinti-quraşdırma işlərini

həyata keçirməyə icazə verir.


Lisenziya verilib **"KONDI" Məhdud Məsuliyyətli Cəmiyyətinə**
(hüquqi şəxs, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və

Bakı şəhəri, Nəsimi rayonu, Ali Mustafayev 3 MKR, ev 67, mənzil 6,
hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

VÖEN 1405092551

Lisenziyanı imzalayan vəzifəli şəxs **NİYAZI SƏFƏROV**
(adı və soyadı)

Vəzifəsi **NAZİR MÜAVİNİ**


(imza)

M.Y.





LİSENZIYA

Qeydiyyat nömrəsi İN/L-402/2021 "1" OKTYABR 2021 il

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

(lisenziya verən orqanın adı)

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155

(lisenziya verən orqanın ünvanı)

Qaldırıcı qurğuların, metallurgiya avadanlığının,

(lisenziya verilən fəaliyyət növü)

təzyiq altında işləyən qazanların,

tutumların quraşdırılması və təmirini

həyata keçirməyə icazə verir.

"KONDI" MMC-yə

Lisenziya verilib (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və

Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 3 MKR, ev 67, mənzil 6

hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)


VÖEN 1405092551

NİYAZİ SƏFƏROV

Lisenziyanı imzalayan vəzifəli şəxs (adı və soyadı)

NAZİR MÜAVİNİ

Vəzifəsi


(imza)

M.Y.





İSİTMƏ SİSTEMLƏRİ

İsitmə əməliyyatını həyata keçirən sistemlər isitmə sistemləridir.

İsitmə Sistemləri istifadə olunan məkanların istənilən istilikdə tutula bilməsi üçün iç mühitdən çöl mühitə olan istilik itkisinin qarşılınması ilə işləyən sistemlərdir. Sistemlər istilik rahatlığının təmin olunması ehtiyacından yaranmışdır. Qapalı yaşam sahələrində istilik komfortu, səmərəlilik, performans və keyfiyyətli yaşam üçün önəmlidir. Günümüzdə sadəcə insanlar üçün deyil, müəyyən istilikdə işləməsi lazım gələn həssas qurğular üçün də önəmlidir. Texnologiya irəlilədikcə isitmə sistemlərinin bir neçə forması yarandı və daha modern, daha rahat olacaq şəkildə inkişaf etdi.

- Qazanxana sistemləri
- Qazla işləyən odluq
- Maye yanacaqda odluq
- İsti su qazanı
- Buxar qazanı
- Divar tipli qazan
- Kaskad sistemi
- Kombi
- Radiator
- Yerdən isitmə
- Konvektor
- Fancoil
- Aprey
- Kalorifer

MƏRKƏZİ İSİTMƏ

Mərkəzi isitmə sisteminin iş prinsipi tək bir mərkəzdən bütün mənzil və obyektlərdəki radiatorlara isti su verilərək onların isidilməsi və yaranan istilik ilə otaqların istiliyinin təmin olunmasıdır. Hələ də bir çox tikililərdə istifadə olunan bu sistem vasitəsi ilə hər bir mənzilə eyni dərəcədə istilik paylanır.

LOKAL İSİTMƏ

Lokal isitmə sistemində mənzil və ya obyektlərdəki radiatorları isitmək üçün kombilərdən istifadə olunur. Kombilər kompakt olmaqla yanaşı dövrü nasonunun cihazının üzərində yerləşməsinə görə üstünlük qazanır. Kombi vasitəsilə mənzil və kiçik ölçülü obyektlərin həm bütün otaqları, həm də istifadə olunan suyu isidilə bilər.

SOYUTMA SİSTEMLƏRİ



Soyutma Sistemi məkanın havasını təmizləyən, nəmi balansda saxlayaraq ideal sərinliyi təmin edən soyutma cihazı və onları birləşdirən parçalardan ibarətdir. Soyutma sistemləri növləri sistemin istifadə olunacağı məkana, ərazinin iqlim şərtlərinə və müştərilərin istəklərinə uyğun seçilir.

- VRV • Multi • Split • Chiller – Fancoil • Chiller – AHU • Roof – Top • Konvektor

HAVALANDIRMA SİSTEMLƏRİ



İstər yaşayış, istərsə də qeyri-yasayış məkanlarının zərərli qazlardan, uçucu maddələrdən, kirli hava faktorlarından və daha bir çox maddələrdən təmizlənməsi, sonrasında təmiz hava ilə təmin olunması üçün istifadə olunan sistemlər HAVALANDIRMA sistemləridir. Bununla bərabər məhsulların, cihazların, qidaların nəmdən və rütubətdən qorunmasına kömək edir. Təzə və təmiz havanın təmin olunması, məkanın havasının daim yenilənməsi, nəm və rütubətin normal səviyyədə tutulması, pis qoxu, buxarın məkanın havasına qarışmasının qarşısının alınması üçün havalandırma sistemləri inkişaf etdirilmiş və bir neçə yerə ayrılmışdır.

- AHU • Mətbəx havalandırması və zondlar • Rekuperator • İonlaşdırılmış hava sovurucuları
- Ventilatorlar • Tüstü sorma • Nəmalma qurğuları

Havalandırma sistemi, təsisatı, məhsul və cihazlarını alacaq şəxslər ilk öncə əməkdaşlıq quracaqları şirkətin

- Öz işində mütəxəssis, işini bilən komandaya sahib olması
- Avadanlıqların, məhsul və materiallarının keyfiyyəti
- İstifadə olunacaq sistemin və cihazların zəmanət şərtləri
- İş görəcək şirkətin gördüyü işə zəmanət verməsi
- Havalandırma sistemi təhvil verildikdən sonra yarana biləcək problemlər qarşısında servis xidmətinin görülməsi kimi vacib məsələləri icra edə biləcəyi haqqında maraqlanmalıdır!



SANİTAR TEXNİKİ SİSTEMLƏR

Evlərimizin içində mövcud olan əl-üz yuyanlar, mətbəx yuma vannaları, unitazlar, su qarışdırıcılar, hamam vannaları əsas təchizat vasitələridir. Təchizat sistemləri qurularkən lazımlı diqqətin göstərilməməsi qarşıda bir çox problemlərə səbəb ola bilər. Digər tərəfdən isə təchizat sistemlərinin düzgün təmir olunmaması ciddi problemlər yarada bilər. Sanitar texniki sistemlərə aiddir:

- İsti su təchizatı
- Biotəmizləmə qurğuları
- Soyuq su təchizatı
- Nasosxana sistemləri
- Hovuz sistemləri
- Ərazi su-kanalizasiya kommunikasiya xətləri
- Kanalizasiya



YANĞINSÖNDÜRMƏ SİSTEMLƏRİ

Yanğınsöndürmə sistemləri hər hansı bir yanğın anında işə düşərək yanğına ilk müdaxiləni edən sistemlərdir. 3 formada qruplaşdırılır: qazlı, sulu, köpüklü. Sulu və qazlı olan əsas yanğınsöndürmə növləri əsasən başlanğıc mərhələsində olan yanğınların söndürülməsində ən çox istifadə olunan sistemlərdir. Qazlı söndürmə sistemləri suyla söndürülməsi uyğun olmayan və ya müəyyən risk qrupu içərisində olan yanğın növlərində istifadə olunur. Yanğınsöndürmə sistemləri yanan maddənin növünə, yanğının baş verdiyi yerə və yanğına müdaxilə etmə şəklinə görə qruplara ayrılır.

- Sprinkler
- Yanğın şkafları
- Gidrantlar
- FM 200

TAMAMLANMIŞ İŞLƏR

1. Şəmkir rayonu Müalicə diaqnostika mərkəzi
2. Bakı "N" sayılı hərbi hissə
3. İdarəetmə məntəqəsi
4. Ağstafa rayonu "N" sayılı hərbi hissə
5. Şəmkir rayonu "N" sayılı hərbi hissə
6. Göygöl rayonu "N" sayılı hərbi hissə
7. Kürdəmir rayonu "N" sayılı hərbi hissə
8. Gəncə İnfeksiya korpusu
9. Gəncə Əməliyyat mərkəzi
10. Mingəçevir əməliyyat mərkəzi
11. Yevlax "N" sayılı hərbi hissə
12. Hacıqabul "N" sayılı hərbi hissə
13. Giləzi "N" sayılı hərbi hissə
14. Alliance biznes mərkəzi
15. Şəxsi villalar




REFERANSLARIMIZ

1. Ağstafa rayonu “N” sayılı hərbi hissə



REFERANSLARIMIZ



REFERANSLARIMIZ

2. Şəmkir rayonu Müalicə diaqnostika mərkəzi



REFERANSLARIMIZ



REFERANSLARIMIZ

3. Göygöl rayonu “N” sayılı hərbi hissə



REFERANSLARIMIZ



REFERANSLARIMIZ

4. İdarəetmə məntəqəsi



REFERANSLARIMIZ

5. Hacıqabul rayonu “N” sayılı hərbi hissə



REFERANSLARIMIZ

6. Şəmkir rayonu “N” sayılı hərbi hissə




REFERANSLARIMIZ

7. Gəncə İnfeksiya Mərkəzi



REFERANSLARIMIZ

8. Yevlax rayonu "N" sayılı hərbi hissə




REFERANSLARIMIZ




REFERANSLARIMIZ

9. Şəxsi villalar



REFERANSLARIMIZ



REFERANSLARIMIZA QURAŞDIRILAN SİSTEMLƏR

1. ŞƏMKİR RAYONU MÜALİCƏ DİAQNOSTİKA MƏRKƏZİ

- QAZANXANA SİSTEMİ
- HAVALANDIRMA SİSTEMİ
- İSİTMƏ SİSTEMİ
- DAXİLİ VƏ SAHƏDAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ İSTİLİK TRASSALARI
- SAHƏDAXİLİ YANĞINSÖNDÜRMƏ XƏTTLƏRİ
- İÇMƏLİ SU VƏ YANĞINSÖNDÜRMƏ NASOSXANA SİSTEMİ
- DAXİLİ SULU YANĞINSÖNDÜRMƏ SİSTEMLƏRİ
- SU YUMUŞALTMA QURĞUSU
- SUVARMA SİSTEMİ

2. ŞƏMKİR RAYONU “N” SAYLI HƏRBİ HİSSƏ

- QAZANXANA SİSTEMİ
- HAVALANDIRMA SİSTEMİ
- İSİTMƏ SİSTEMİ
- DAXİLİ VƏ SAHƏDAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ İSTİLİK TRASSALARI
- SAHƏDAXİLİ YANĞINSÖNDÜRMƏ XƏTTLƏRİ
- İÇMƏLİ SU VƏ YANĞINSÖNDÜRMƏ NASOSXANA SİSTEMİ
- DAXİLİ SULU YANĞINSÖNDÜRMƏ SİSTEMLƏRİ
- SU YUMUŞALTMA QURĞUSU
- SUVARMA SİSTEMİ

REFERANSLARIMIZA QURAŞDIRILAN SİSTEMLƏR

3. AĞSTAF RAYONU “N” SAYLI HƏRBİ HİSSƏ

- HAVALANDIRMA SİSTEMİ
- İSİTMƏ SİSTEMİ
- DAXİLİ VƏ SAHƏDAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ İSTİLİK TRASSALARI
- SAHƏDAXİLİ YANGİNSÖNDÜRMƏ XƏTTLƏRİ
- DAXİLİ SULU YANGİNSÖNDÜRMƏ SİSTEMLƏRİ
- SUVARMA SİSTEMİ
- İÇMƏLİ SU VƏ YANGİNSÖNDÜRMƏ NASOSXANA SİSTEMİ
- DRENAJ SİSTEMİ

4. GÖYGÖL RAYONU “N” SAYLI HƏRBİ HİSSƏ

- QAZANXANA SİSTEMİ
- HAVALANDIRMA SİSTEMİ
- İSİTMƏ SİSTEMİ
- DAXİLİ VƏ SAHƏDAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ İSTİLİK TRASSALARI
- SAHƏDAXİLİ YANGİNSÖNDÜRMƏ XƏTTLƏRİ
- DAXİLİ SULU YANGİNSÖNDÜRMƏ SİSTEMLƏRİ
- SUVARMA SİSTEMİ
- İÇMƏLİ SU VƏ YANGİNSÖNDÜRMƏ NASOSXANA SİSTEMİ
- SU YUMUŞALTMA QURĞUSU

REFERANSLARIMIZA QURAŞDIRILAN SİSTEMLƏR

5. YEVLAX RAYONU “N” SAYLI HƏRBİ HİSSƏ

- QAZANXANA SİSTEMİ
- HAVALANDIRMA SİSTEMİ
- YERDƏNİSİTMƏ SİSTEMİ
- İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ

6. İDARƏETMƏ MƏNTƏQƏSİ

- QAZANXANA SİSTEMİ
- HAVALANDIRMA SİSTEMİ
- İSİTMƏ SİSTEMİ
- DAXİLİ VƏ SAHƏDAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ İSTİLİK TRASSALARI
- SAHƏDAXİLİ YANĞINSÖNDÜRMƏ XƏTTLƏRİ
- İÇMƏLİ SU VƏ YANĞINSÖNDÜRMƏ NASOSXANA SİSTEMİ
- DAXİLİ SULU YANĞINSÖNDÜRMƏ SİSTEMLƏRİ
- SU YUMUŞALTMA QURĞUSU

REFERANSLARIMIZA QURAŞDIRILAN SİSTEMLƏR

7. BAKI “N” SAYLI HƏRBİ HİSSƏ

- DAXİLİ İSİTMƏ SİSTEMİ
- DAXİLİ VƏ SAHƏDAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ İSTİLİK TRASSALARI
- SAHƏDAXİLİ YANGİNSÖNDÜRMƏ XƏTLƏRİ
- DAXİLİ SULU YANGİNSÖNDÜRMƏ SİSTEMLƏRİ

8. HACIQABUL RAYONU “N” SAYLI HƏRBİ HİSSƏ

- HAVALANDIRMA SİSTEMİ
- DAXİLİ İSİTMƏ SİSTEMİ
- DAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ DRENAJ SİSTEMİ
- SAHƏDAXİLİ YAĞIŞ SULARI SİSTEMİ
- DAXİLİ SULU YANGİNSÖNDÜRMƏ SİSTEMLƏRİ

REFERANSLARIMIZA QURAŞDIRILAN SİSTEMLƏR

9. GƏNCƏ İNFEKSIYA KORPUSU

- QAZANXANA SİSTEMİ
- DAXİLİ VƏ SAHƏDAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ İSTİLİK TRASSALARI
- SAHƏDAXİLİ YANĞINSÖNDÜRMƏ XƏTTLƏRİ
- İÇMƏLİ SU VƏ YANĞINSÖNDÜRMƏ NASOSXANA SİSTEMİ
- DAXİLİ SULU YANĞINSÖNDÜRMƏ SİSTEMLƏRİ
- SUVARMA SİSTEMİ

10. ŞƏXSİ VİLLALAR

- QAZANXANA SİSTEMİ
- RADİATOR İSİTMƏ SİSTEMİ
- YERDƏNİSİTMƏ SİSTEMİ
- KONVEKTOR İSİTMƏ SİSTEMİ
- DAXİLİ VƏ SAHƏDAXİLİ İSTİ SU, SOYUQ SU SİSTEMLƏRİ
- DAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ KANALİZASIYA SİSTEMİ
- SAHƏDAXİLİ İSTİLİK TRASSALARI
- İÇMƏLİ SU NASOSXANA SİSTEMİ
- SU FİLTRASIYA SİSTEMİ
- SUVARMA SİSTEMİ

PARTNYORLARIMIZ

VIESMANN

REHAU

VENTS

MİMSAN
ENDÜSTRİ KAZANLARI

wilo

TEKNOGEN

GRUNDFOS

**MITSUBISHI
ELECTRIC**

SIEMENS

MIT

GREE

BVN
VENTILATION SYSTEMS & ELECTRICAL MOTORS

Ecoflam
MADE IN ITALY

LG

E.C.A.

ALARKO

SAMSUNG

Danfoss

AYVAZ

AUX
AIR CONDITIONER

GIACOMINI
WATER E-MOTION

FAF
VALVE COMPANY

BOSCH

KAS

ecostar
COMBUSTION SYSTEMS

IMMERGAS

METAK

PAKKENS

baymak

VitrA


Sahibkarların nəzərinə!

Bir çox sahibkarlar düşünür ki, onlar rəflərdən standart kommersiya HVAC sistemlərini alıb binalarına quraşdırırlar, ancaq nəzərə almalıyıq ki, bu sizin işinizə yaramaya bilər.

Biznesinizdən asılı olaraq yalnız sizin iş ehtiyacınıza xas isitmə, soyutma və havalandırma sistemləri layihəsi hazırlanmalıdır.

Müxtəlif tip müəssisə və sənaye binaları yeni, fərdi proqramlaşdırılmış termostatlı HVAC sistemlərindən daha çox səmərə əldə edirlər. Biznesiniz üçün unikal tələbatların nəzərə alındığı bu sistemlərin daha bir neçə faydasını sadalayaq:

- Daha yaxşı havalandırma sistemləri ilə hava keyfiyyətinə nəzarət etməyiniz;
- Termal rahatlıq və rütubətə nəzarət etməyiniz;
- Enerji xərclərini aşağı salan enerji qənaətli sisteminizin olması;
- Dizayn müddətində söz sahibi olmanız;
- HVAC mütəxəssisləri və qrupundan məsləhətlər almanız;
- Bina arxitektura dizaynını təşkil edən xüsusi dizayn və tikinti materiallarından istifadə etməyiniz.



ŞİRKƏTLƏ ƏLAQƏ

 Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 205,
Atlas plaza, 2-ci mərtəbə, Bakı şəhəri, Azərbaycan

 +994 (55) 233 41 21; +994 (50) 808 88 66

 www.kondi.az

 info@kondi.az

   @kondi.az

